

GOD'S SIMPLE PLAN OF SALVATION

Introduction

1Yəhya 5:13 “Bunları Allahın Oğlu adına iman edən sizlərə yazdım ki, siz əbədi həyata [malik](#) olduğunuzu biləsiniz”

I Biz hamımız günah işlətmişik. Biz hamımız Allahı narazı salan şeylər etmişik. Günahsız insan yoxdur.

Romalılara 3:10 “As it is written, There is none righteous, no, not one:”

Romalılara 3:23 “Hamı günah işlətmiş və Allahın izzətindən məhrum qalmışdır.”

Romalılara 5:12 “Wherefore, as by one man sin entered into the world, and death by sin; and so death passed upon all men, for that all have sinned:”



We are all sinners!

II Bizə günahın nəticələrini öyərdir -

Romalılara 6:23 “Çünkü günahın əvəzi ölüm, Allahın ənami isə Rəbbimiz Məsih İsada əbədi həyatdır.”

Revelation 21:8 “But the fearful, and unbelieving, and the abominable, and murderers, and whoremongers, and sorcerers, and idolaters, and all liars, shall have their part in the lake which burneth with fire and brimstone: which is the second death.”

III İsa Məsih bizim uğrumuzda öldü! İsa Məsihin ölümü bizim günahlarımızın əvəzini ödədi. Onun dirilməsi sübut edir ki, Allah İsanın ölümünü bizim günahlarımızın əvəzi kimi qəbul etdi.

Romalılara 5:6 “For when we were yet without strength, in due time Christ died for the ungodly.”

Romalılara 5:8 “Lakin Allah bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü.”

Romalılara 14:9 “For to this end Christ both died, and rose, and revived, that he might be Lord both of the dead and living.”

Romalılara 6:23 “Çünkü günahın əvəzi ölüm, Allahın ənəmi isə Rəbbimiz Məsih İsada əbədi həyatdır.”



Christ died for sinners!

IV Biz özümüzü xilas edə bilmərik.

Efeslilərə 2:8-9 “Zira Allahın lütfü ilə imanla xilas oldunuz və bu, sizdən asılı deyil, Allahın ənəmidir. Əməllərdən asılı deyil ki, heç kim öyünməsin”

Titus 3:5 “Not by works of righteousness which we have done, but according to his mercy he saved us, by the washing of regeneration, and renewing of the Holy Ghost;”

Acts 4:12 “Neither is there salvation in any other: for there is none other name under heaven given among men, whereby we must be saved.”



V İsa bizim uğrumuzda öldüyü üçün biz ona inanmalı, Onun ölümünün günahlarımızın əvəzi olduğuna etibar etməliyik - onda biz xilas olarıq!

Romalılara 4:24 “But for us also, to whom it shall be imputed, if we believe on him that raised up Jesus our Lord from the dead;”

Romalılara 10:9-10, 13 “Əgər sən ağzınla “İsa Rəbbdir,” - deyə iqrar etsən və Allahın Onu ölülərdən diriltdiyinə ürəyinlə inansan xilas olacaqsan.” For with the heart man believeth unto righteousness; and with the mouth confession is made unto salvation. Hər kim Rəbbin adını zikr etsə, xilas olacaqdır.”



Romalıların xilas yolunu izləmək istərdinmi? Əgər belədirsə, burada sənin edə biləcəyin bir dua nümunəsi var. Bu və ya digər duanı demək səni xilas etməyəcək. Yalnız Məsihə olan imanın səni günahlardan xilas edə bilər. Bu dua sadəcə imanını Məsihə ifadə etmə və sənin üçün xilasını təmin etdiyinə görə minnətdarlıqdır.

“Allahım,

mən bilirəm ki, Sənə qarşı günah işlətmişəm və bunun əvəzi cəzadır. Lakin İsa Məsih mənə layiq olduğum cəzayı götürüb, ona görə də mən Ona imanla bağışlana bilirəm. Mən günahımdan üz döndərirəm və öz xilasım üçün Sənə güvənirəm. Sənin ecazkar lütfünə və əfvinə görə minnətdaram! Amin!”